

**UOT 551.76**

## QAFQAZIN AALEN ƏSRİ AMMONİTLƏRİNİN INKİŞAF XÜSUSİYYƏTLƏRİ

Ş.R.BALAMMƏDOV

Bakı Dövlət Universiteti

shakirramazanoglu@mail.ru

Ammonitlər, Mezozoy və o cümlədən Yuranın dəniz mənşəli çöküntülərinin zonal bölgüsü üçün son dərəcə əhəmiyyətli olan arxistratiqrafik qrupdur. Belə ki, onlar intensiv inkişaf etmiş və sürətlə yeni ərazilərdə məskunlaşmışlar. Qafqazın orta yura yaşı çöküntülərində yayılmış ammonitlərin tədqiqi göstərir ki, onların inkişafının mühüm xüsusiyyətləri vardır. Bu, özünü həm qabığın formasında və skulptur elementlərində, həm də daxili quruluşunda göstərir. Bunlar, orqanizmlərin məskunlaşma şəraiti ilə izah olunur.

**Açar sözlər:** Qafqaz, ammonit, Aalen, Graphoceratidae

Ammonitlər stratıqrafiya üçün mühüm qruplardan biridir. Onların intensiv təkamülü və yeni ərazilərdə sürətlə məskunlaşması ammonitlərin son dərəcə mühüm rəhbər üzvi qalıqlar olmasını müəyyənləşdirir. Bununla əlaqədar, sükurların stratıqrafik vəziyyətinin və yaşıının təyin olunması üçün başayaqlı molyuskalar sinfinə aid olan ammonitlərin tədiqi çox vacibdir. Qafqazın erkən-orta yura ammonitlərinə dair çap olunmuş elmi işlərin və bəzi tədqiqatçıların topladığı kolleksiyalarının təhlili nəticəsində məlum olur ki, bu sinfə aid olan qrafoseratidlər ailəsinin bəzi xarakterik xüsusiyyətləri vardır. Bu, özünü həm onların formasında və skulptur elementlərində, həm də qabığının daxili quruluşunda göstərir. Bu, məskunlaşma şəraitində asılı olaraq cins və növ səviyəsində ayrı-ayrı orqanların konvergensiyaya və redusiyaya məruz qala bilməsi ilə izah edilə bilər [4].

*Graphoceratidae* ailəsinin ən qədim cinsi *Leioceras*dir. *Leioceras* cinsinin qədim əcdadi toar əsrində yaşamış *Pleydelliadır*. Lakin bəzi alimlər belə hesab edir ki, bu cinsin orta yuranın əvvəlində yaşaması və qarışq fauna komplekslərinin əmələ gətirməsi mümkündür.

Şimali-qərbi Qafqazda, Xussa-Kardonik çaylarının dərələrində (Qaraçay-Çerkəss Respublikası) son illərdə (2017) rus alimləri tədqiqatlar apararkən kəsilişlərdə *Pleydellia* faunasının yox olması və *Leioceras* faunasının yaranması, nəticədə alt və orta yuranın sərhədinin ayrılması aydın şəkildə öz əksini tapır [6].

*Leioceras* A. Hiat tərəfindən ayrılmışdır (1867). Ən erkən növ isə erkən toar və aalenin sərhədində yaranan phioceras opaliniphorme Buckmendir [4].

Diqqətəlayiq xüsusiyətlərindən biri *Leioceras* cinsinin bütün sonrakı nümayəndələrində nazik qabırğaların qabığın aşağı yan səthində dəstəyə bənzər yaxınlaşmamasının olmamasıdır.

Erkən və Orta Yuranın sərhədində daha dayaz su hövzəsi şəraitini *Leioceras opaliniforme* cinsinə həllədici təsir göstərdi. Belə ki, bu mühitdə onun törəməsi olan *Leioceras opalinum Rein.* yaşamağa daha yaxşı uyğunlaşdı. Onların xarici görünüşü tədricən dəyişməsi sonrakı dövrə Fransa və Almaniya ərazisində rast gələn başayaqlıların bəzi yarımcinslərinin ayrılmamasına səbəb oldu və tədricən bu növ öz mövqeyini itirir (şək.1), erkən Aalenin sonunda üstünlük *Leioceras comptum Rein* növünə keçir.

Erkən və gec Aalenin sərhədində *Leioceras comptum Rein.* cinsi *Staufenia* (1906) cinsinin başlanğıcını qoyur. *Leioceras* cinsinə ən çox oxşarlığı olan *Staufenia* cinsinin ən ibtidai nümayəndəsi *Staufenia* sinon Bayle cinsidir. Bu növün inkişafı dövründə onun qabırğalarının əyilmə yerləri böyük və qabırğalar daha qaba olur. *L.comptum Rein.-dən* fərqli olaraq, *St.sinon Bayle-*də bir qədər sonra daxili hündürlük qalınlığa bərabər olur, sonra onu üstləyir [3], arakəsmə xəttinin qanad hissəsi daha çox parçalanır və nəticədə daha möhkəm, relyefli qabiq əmələ gəlir. Qeyd olunanlar, orqanizmlə etraf mühit arasında qarşılıqlı əlaqələrin sadələşməsinə və yeni, tabeli sistematik vahidlərin əmələ gəlməsinə səbəb olur. *Staufenia* ilə paralel olaraq *Leioceras comptum*un davamçısı olan *Ludwigia murchisonae Sow.* və *Brasilia (L.) bradfordensis Buck.* kimi qruplar əmələ gəlir.

*Ludwigia* və *Leioceras* nümayəndləri arasında arakəsmə xəttinin inkişafında nəsildən-nəsilə keçən bir sıra əlamətlər mövcuddur. Ontogenetik inkişafda *Ludwigianin Grammocerasa* yaxın olduğunu düşünməyə əsas vardır. Bu bənzərlilik qabırğaların sarğılarının kəsişmələrinin daxili formasını və arakəsmə xətlərinin quruluşunu müqayisə etdikdə nəzərə çarpır. Oxşar əlamətlər *Grammoceras thouarsensen Orb.* və *Hyldoceras sublevision* arasında da müşahidə olunur. Gec Aalenin *Ludwigia* ilə Orta Toarın *Hyldoceras* faunaları arasında da qohumluq əlaqəsinin olması mümkündür [2].

*Ludwigia* cinsinin yarımcinsləri arasındaki kəskin fərqlərin olub-olmamasının araşdırılması qarşidakı tədqiqatların əsas məsələsidirsə, *Graphoceras* cinsinin onlardan ayrılması şübhə doğurmur və son vaxtlara qədər paleontoloqlar tərəfindən *Graphoceras Ludwigia* cinsinin tərkibində baxılmışdır.

Aalen əsrindən sonra *Graphoceras* cinsi ilə birgə, digər strukturlarının praktiki olaraq eyni quruluşlu olması şərtində yasti qarın (ventral) tərəfində hündür, kəskin nəzərə çarpan tilin olması ilə fərqlənən ammonitlər meydana gəlir ki, bu, onların arasında qohumluq əlaqələrinin olmasını deməyə imkan verir. Burada *Graphoceras concavam Sov.* əcdad növ ola bilər, belə ki, bu növdə ilk dəfə bu və ya digər yaxın keyfiyyətlər qeyd olunur. Yeni yaranmış növlər ümumi xüsusiyətlərinə görə bəzən bir-birindən çətinliklə fərqlənən *Hyperioceras Buckmàn* (1889), *Darellia Buckman* (1898), *Reynesella Buckman* (1902) və *Toxolioceras Buckman* (1902) kimi cinslərdə birləşdirilmişdir. Xüsusilə *Da-*

*rellia* qabırğalarının formasına (onların qatılışmasına, kəskin şəkildə nəzər çarpan xarici şaxəsinə), yan tərəflərin daxili hissəsinin zəif əyilməsinə, yastı xarici tərəfinə və digər əlamətlərinə görə *Toxolioceras*, sonuncu isə öz növbəsində *Hyperlioceras* cinsinə yaxındır.

Bələliklə, *Leioceras* cinsindən *Toxolioceras* cinsinə qədər qrafosera-tidlər ailəsinə aid olan çoxlu sayıda başayaqlı molyuskalar tarixi inkişafı ərzində öz arasında ümumi əlamətlərin olması ilə əlaqədardır və bu əlamətlərin bir qismi ətraf mühitin təsiri ilə dəyişikliyə uğramışdır [2].


Qafqaz qrafosera-tidləri Qərbi Avropada yayılmış qrafosera-tidlərlə müqayisədə cins və növ müxtəlifliyi baxımından kasaddır. Qafqazda *Depaoceras* (*S.Bukmen*) kimi nisbətən kiçik cinslər rast gəlinmir, *Braunsina*, *Platygraphoceras* cinsləri nadir hallarda tapılır, stenobiont orqanizmlərə aid *Darellia*, *Reynesella* cinsləri, *Brasilia*, *Ludwigella* və digər yarımcinslər geniş yayılmayıb. Bu baxımdan, onların Qafqazın fiziki-coğrafi şəraitində inkişafı haqqında daha geniş məlumat yoxdur (cədvəl). Bununla belə, bəzi cins və yarımcinslərdə bir çox oxşar keyfiyyətlər müəyyən edilir və bu, onların bir takson səviyyəsində öyrənməyə imkan verir. Belə ki, xarici və daxili quruluşuna görə *Platygraphoceras*, *Braunsina*, *Depaoceras* cinslərinin *Graphoceras* cinsində, *Ludwigella* və *Brasilia* cinslərinin isə *Ludwigia* cinsində birləşdirilməsi məqsədə uyğun hesab olunur.

Cədvəl

### Böyük Qafqazın aalen ammonitlərinin xarakterik kompleksləri (Q.Y.Krimholts, Ş.Balammədovun əlavələri ilə)

Mərtəbə	Yarımmərtəbə	Zona	Azərbaycan	Rusiya Federasiyası	Gürcüstan
Aalen	üst	concavum	Graphoceras concavum Sow., G.rudis Buckm., Ludwigia subtilicostata Krimh.,	Graphoceras concavum Sow., G.decorum Buckm., G..radis Byck., L.subtilicosta Krimh., L.micra Buckm., L.rugosa Buckm.	
		murchisonae	Ludwigia murchisonae Sow., L.umbilicata Buckm., L.obtusiformis Buckm., Laperta Buckm., Leioceras uncum Buckm., L.acutum Quenst., Staufenia (Costileioceras) sinon Byle, Leioceras acuum Quenst.	Ludwigia murchisonae Sow., L.patula Buckm., L.umbilicata Buckm., L.obtusiformis Buckm., Laperta Buckm., Brasilia bradfordensis Buckm., Staufenia (Costileioceras) sinon Byle, Leioceras acuum Quenst.	Ludwigia murchisonae Sow., L.obtusiformis Buckm., Brasilia bradfordensis Buckm., Brasilia sublineata Buckm., Staufenia (Costileioceras) sinon Byle,
	alt	opalinum	Leioceras opalinum Rein., Leioceras comptum Rein., L.gotendorfensis Dorn, Costileioceras costosum Quenst., Bredya subinsignus Opp.	Leioceras opalinum Rein., Leioceras comptum Rein., L.gotendorfensis Dorn, Costileioceras costosum Quenst., C.subcostosum Buckm., Bredya subinsignus Opp.	Leioceras opalinum Rein., Leioceras comptum Rein., L.gotendorfensis Dorn, Costileioceras costosum Quenst., Costileioceras costosum Buckm., Bredya subinsignus Opp.

Faktiki olaraq, Qafqazda Aalen və erkən Bayos əsrləri ərzində öz aralarında sıx qohumluq əlaqələri ilə bağlı olan *Leioceras*, *Staufenia*, *Ludwigia*, *Graphoceras* və *Toxolioceras* kimi cinslərlə təmsil olunmuşdur. Bu cinslər Böyük Qafqazın Azərbaycan hissəsində yayılmış Qarxun və Cimi laydəstəsi çöküntülərində də müəyyən edilmişdir [1]. Bununla belə, onların bir tərəfdən *Hildoceratidae* (*Hildoceras*, *Grammoceras*, *Dumortieria*, *Pleydelia*) və digər tərəfdən *Hammatoceratidae* ailələrinin bir çox cinsləri arasında inkişaf xəttinin kəsişməsi haqqında danışmaq olar (şəkil). Lakin onların dəqiqlik koordinatlarının müəyyən edilməsi praktiki paleontologiyanın qarşısında duran mühüm məsələlərdən biridir. Gələcəkdə qrafoseratidlər üzərində aparılacaq tədqiqatlar stratiqraflara bir tərəfdən Qafqazın Alt və Orta Yura şöbələri, digər tərəfdən Aalen və Bayos mərtəbəsi çöküntüləri arasında dəqiqlik stratiqrafik sərhədləri müəyyən etməyə imkan verəcəkdir.



Şək. Qrafoseratidlərin filogenetik sxemi

1. *Leioceras opalinum* Rein., 2. *Leioceras comptum* Rein, 3. *Staufenia (Costileioceras) sinon* Byle, 4. *Staufenia (C.) staufensis* (Oppel), 5. *Ludwigia murchisonae* Sow., 6. *Brasilia bradfordensis* Buckm., 7. *Graphoceras concavum* (Sov.), 8. *Graphoceras pulchrum* Buckm., 9. *Hyperlioceras (Toxolioceras) walkeri* Buckm., 10. *Toxolioceras mundum* Buckm., 11. *Darellia*, 12. *Hyperlioceras discites* (Waagen), 13. *Hyperlioceras desori* (Moesh).

#### ƏDƏBİYYAT

1. Balammədov Ş.R. Böyük Qafqazın şimal-şərq yamacının yura çöküntülərinin stratiqrafiyası və geoloji formalaşma şərait. Y.e.f.d. elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın avtoreferati, Bakı: 2018, 26s.
2. Агаев В.Б., Гусейнов Г.М., Баламедов Ш.Р., Агаев М.М. Некоторые вопросы развития раннеюрских аммонитов. Вестник Бакинского Университета, 1997, №1-2, с.137-140

3. Казакова В.П. Результаты изучения некоторых тоарских, ааленских и иижнебайосских аммонитов из подсемейства Hildocerataceae Hyatt. Изд.МГУ, 1971, 94с.
4. Крымгольц Г.Я. Аммониты нижне-и среднеюрских отложений Северного Кавказа. Из-во ЛГУ, 1961, 166с.
5. <https://www.ammonit.ru/text/1081.htm>

## **ОСОБЕННОСТИ РАЗВИТИЯ АММОНИТОВ ААЛЕНСКОГО ВЕКА КАВКАЗА**

**Ш.Р.БАЛАММЕДОВ**

### **РЕЗЮМЕ**

Аммониты - архистратиграфическая группа, чрезвычайно важная для зонального расчленения мезозойских и в том числе юрских отложений. Они интенсивно развивались и быстро заселяли новые ареалы. Исследования аммонитов, распространенных в среднеюрских отложениях Кавказа, показывают, что они имеют важные особенности развития. Это проявляется как в форме и скульптурных элементах, так и во внутреннем строении раковины. Это объясняется условием обитания организмов.

**Ключевые слова:** Кавказ, ammonit, Aalen, Graphoceratidae

### **FEATURES OF THE DEVELOPMENT OF AMMONITES OF THE AALENIAN AGE OF THE CAUCASUS**

**Sh.R.BALAMMADOV**

### **SUMMARY**

Ammonites are an archistratigraphic group that is extremely important for the zonal division of Mesozoic and Jurassic deposits. They are intensely developed and rapidly colonized new habitats. Studies of Ammonites distributed in the Middle Jurassic deposits of the Caucasus show that they have important features of development. This manifest itself both in the form and sculptural elements, and in the internal structure of the shell. This is due to the living conditions of organisms. They are explained by the conditions of settlement of organisms.

**Key words:** Qafqaz, ammonit, Aalen, Graphoceratidae